

2025-ci il üzrə İZAHAT VƏRƏQƏSİ

"Atəşgah" Sığorta Şirkəti 2025-ci maliyyə ili üçün tərtib edilən hesabatlarla əlaqədar aşağıdakı zəruri izahatları təqdim edir.

Hesabat dövründə nizamnamə fondu 5.008.500,0 (beş milyon səkkiz min beş yuz) manat təşkil edir və nizamnamə fondunun formalaşması aşağıdakı kimidir:

(manat)

Sıra №	Təsisçilər	Elan olunmuş nizamnamə kapitalının faizi	Elan olunmuş nizamnamə kapitalının məbləği	Ödənilməş nizamnamə kapitalının məbləği
1	2	3	4	5
1.	ARDNŞ	10%	500.850,00	500.850,00
2.	I.S.R. Holding limited	63%	3.155.355,00	3.155.355,00
3.	RAN-Eksim MMC	27%	1.352.295,00	1.352.295,00
	CƏMI:	100%	5.008.500,00	5.008.500,00

31.12.2025-ci il tarixinə şirkətdə 403 nəfər əməkdaş çalışır.

Sığorta şirkətinin balansı Forma №1S "Sığortaçının (təkrarsığortaçının) və hüquqi şəxs sığorta brokerinin mühasibat balansı" üzrə:

Balansın aktiv hissəsi:

I.«Uzunmüddətli aktivlər» bölməsi:

- Kod A1** «Torpaq, tikili və avadanlıqlar» üzrə əks olunmuş **4.505.764,85** manat məbləğində 4 kateqoriyadan ibarətdir:
 - Tikililərin dəyəri 4.296.204,85 manat;
 - Maşın və avadanlıqların dəyəri 83.718,17 manat;
 - Nəqliyyat vasitələri dəyəri 100.113,01 manat;
 - Digər torpaq, tikili və avadanlıqların dəyəri 25.728,82 manat.
- Kod A4** «Qeyri-maddi aktivlərin» siyahısı üzrə əks olunmuş **408.736,98** manat məbləğində 3 kateqoriyadan ibarətdir:
 - Lisenziyaların dəyəri 97.305,47 manat;
 - Proqram təminatının dəyəri 278.408,58 manat;
 - Digər qeyri-maddi aktivlərin dəyəri 33.022,93 manat.

3. **Kod A5** « Təxirə salınmış vergi aktivləri» üzrə əks olunmuş 61.385,18 manat 2025-ci ildə maliyyə uçotu ilə vergi uçotu arasında yaranmış mənfəət vergisi üzrə fərq məbləğindən ibarətdir.
4. **Kod A7** «Uzunmüddətli maliyyə aktivləri» bölməsinin tərkibində **Kod A8** «Dövlət qiymətli kağızları» üzrə əks olunmuş 11.413.083,22 manat məbləğ Maliyyə Nazirliyinə məxsus olan qiymətli kağızlardan ibarətdir.
5. **Kod A10** « Sair maliyyə aktivləri» üzrə əks olunmuş 400.000,00 manat məbləğ AR MN tərəfindən reyestrə əsasən İSB-də iştirak üçün təminat depozitləridir:
 - AVSMNİS - 200.000 manat
 - DƏİS – 100.000 manat
 - DƏİBMMİS – 100.000 manat
6. **Kod C1** «Ehtiyatlar» üzrə əks olunmuş 35.085,04 manat məbləğində vəsait yanacaq məhsulları, şirkət üçün sifariş üçün edilmiş reklam məhsullarından, dəftərxana ləvazimatlarından və sair təsərrüfat vəsaitlərindən ibarətdir mal materiallarından ibarətdir;

II. «Qısamüddətli aktivlər» bölməsi:

7. **Kod C3** Debitor borclarında "Birbaşa sığorta üzrə" 7.769.541,97 manatdan ibarətdir və aşağıdakı kimi bölünür:
 - hesabat tarixinə ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 6.717.848,32 manat;
 - hesabat tarixinə ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta və təkrarsığorta haqları – 76.007,31 manat;
 - hesabat tarixinə ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları - 975.686,34 manat
8. **Kod C5** Debitor borclarında "təkrarsığortaçı üzrə" məbləğ 3.105,29 manatdan ibarətdir;
9. **Kod C6** Debitor borclarında "təkrarsığortalı üzrə" 81.280,58 manat İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı ilə hesablaşmalar əks olunur (Yaşıl Kart Təkrarsığorta Daxıl, Xarici Ölkələrdə Rəsmiləşdirilən Yaşıl Kart; AVSMM İcbari Sığortası Üzrə Sərhəd Sığortası);
10. **Kod C8** « büdəcə üzrə » üzrə əks olunmuş 527.074,15 manat məbləğ mənfəət vergisi üzrə avans ödənişindən ibarətdir.
11. **Kod C9** «İddia tələbləri» üzrə əks olunmuş 1.589.000,05 manat məbləğin 1.475.409,12 manat məbləği subroqasiya tələbləri üzrə hesablanmış debitor borc və 113.590,93 manat isə AVSMM icbari sığortadan zərərlərin birbaşa tənzimlənməsindən yaranan vəsaitdən ibarətdir;
12. **Kod C10** «işçi heyəti üzrə» üzrə əks olunmuş 30.225,00 manat məbləğin işçiyə verilmiş ssuda borcu və faiz məbləğindən ibarətdir;

13. **Kod C12** «Sair debitorlarla hesablaşmalar» üzrə əks olunmuş **14.967,76** manat məbləğ icbari sığorta növləri üzrə ödənilməmiş sığorta haqlarından ibarətdir;
14. **Kod C13** «Pul vəsaitləri və onların ekvivalentləri» üzrə əks olunmuş **17.851.897,45** manat kassa, bank, depozit hesablarında və yolda olan pul vəsaitlərindən ibarətdir;
15. **kod C19** “Qısamüddətli maliyyə aktivləri” üzrə əks olunmuş **17.801.928,79** manat məbləğ iki hissədən ibarətdir;
C20-də «dövlət qiymətli kağızları» üzrə əks olunmuş **15.574.317,66** manat məbləğin **9.926.070,16** manat hissəsi Maliyyə Nazirliyinə və **5.648.247,50** manat hissəsi ABŞ US Treasure notesə məxsus olan qiymətli kağızlardan ibarətdir,
C21-də «Qeyri-dövlət qiymətli kağızları» üzrə əks olunmuş **2.227.611,13** manat məbləğin **2.142.611,13** manat hissəsi Southern Gas Corridora, **85.000,00** manat hissəsi SOCAR aid olan bondlarından ibarətdir.
16. **kod C23** “Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı” üzrə əks olunmuş **2.667.627,78** manat məbləğində vəsait geyri-həyat sığorta sahəsi üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
17. **kod C28** «Verilmiş avanslar» üzrə əks olunmuş **46.843,83** manat məbləğ şirkətlərə köçürülmüş avanslardan ibarətdir;
18. **kod C29** «təhtəl hesablar» üzrə əks olunmuş **144,66** manat məbləğ təhtəl hesab şəxsə verilmiş ödənişdən ibarətdir;
19. **kod C30** “Sair aktivlər” üzrə əks olunmuş **633.591,92** manatın **625.498,14** manat hissəsi bağlanmış depozit müqavilələri üzrə hesablanan faiz gəlirlərinin hesabat ilinə düşən hissəsindən, **525,04** manat sair debitorlarla hesablaşma, **7.568,74** manat əmək haqqı üzrə işçi heyəti ilə hesablaşmalar;

Balansın passiv hissəsi:

I. «Kapital» bölməsi:

1. **kod F5** «Yenidən qiymətləndirilmə üzrə ehtiyat» üzrə əks olunmuş **6.647.716,81** manat şirkətin balansında olan ofis binaların İFRS standartlarına uyğun olaraq qiymətləndirilməsidir;
2. **kod H1** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **44.969.437,90** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
3. **kod H4** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **1.028.675,59** manat Sığorta haqqında Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sığortaçının qarşısızalma tədbirləri fonduna ayırdığı 1 faiz həcmində vəsaitdən ibarətdir;
4. **kod H19** “Təkrarsığorta əməliyyatları üzrə öhdəlikləri” bölməsində əks olunmuş **1.107.937,63** manat məbləğində vəsait Təkrarsığortacı üzrə hesablanmış təkrarsığorta mükafatlarından ibarətdir;
5. **Kod J2** “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə əks olunmuş **306.925,90** manat məbləğində vəsait keçmiş illərin məzuniyyətlər üzrə ehtiyat fondan ibarətdir;

6. **Kod J7** «Sosial sığorta və təminat üzrə » üzrə əks olunmuş **146.583,01** manat məbləğ 2025-ci ilin dekabr ayı üzrə öhdəlikdən ibarətdir;
7. **Kod J8** «Kreditor borcları» üzrə əks olunmuş **122.524,17** manat məbləğində vəsaitin icbari sığorta növlərindən 2025-ci ilin dekabr ayı ərzində daxil olmalardan İcbari Sığorta Bürosuna 5% ayırmadan ibarətdir;
8. **Kod J10** «Sair kreditorlar» üzrə etdirilmiş **750.814,07** manat müştəri tərəfindən artıq köçürülmüş sığorta və qaytarılan sığorta haqqlarından ibarətdir;
9. **Kod J15** «Sair öhdəliklər» üzrə əks etdirilmiş **90.757,03** manatın 75.312,95 manat işçi heyəti ilə hesablaşmalar, 15.444,08 manat digər şirkətlərə göstərilmiş xidmətlər üzrə kreditorlarla hesablaşmalardan ibarətdir.
10. **Kod N1** «Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi* » üzrə əks etdirilmiş **54.679,14** manatməbləğ tenderdə iştirak ilə bağlı pul vəsaitinin təminatından ibarətdir.

Rəhbər:



Baş mühasib:

Handwritten signature